

BAŞ REDAKTORDAN

UOT 37.

Akif Nuraga oğlu Abbasov
pedagoqika üzrə elmlər doktoru, professor,
respublikanın Əməkdar müəllimi

**MÜASİR DÖVRÜN VƏ YENİ PEDAQOJİ TƏFƏKKÜRÜN TƏLƏBİ:
TƏHSİLALANLARI MÜSTƏQİL AİLƏ HƏYATINA HAZIRLAMAQ**

Akif Nuraga oğlu Abbasov
доктор наук по педагогике, профессор, Заслуженный учитель республики

**ТРЕБОВАНИЕ СОВРЕМЕННОГО МИРА И НОВОГО ПЕДАГОГИЧЕСКОГО
МЫШЛЕНИЯ: ПОДГОТОВКА ОБУЧАЮЩИХСЯ К САМОСТОЯТЕЛЬНОЙ
СЕМЕЙНОЙ ЖИЗНИ**

Akif Nuraga Abbasov
doctor of pedagogical sciences, professor, Honored teacher of the republic

**THE REQUIREMENT OF THE MODERN WORLD AND NEW PEDAGOGICAL
THINKING: PREPARING STUDENTS FOR INDEPENDENT FAMILY LIFE**

Açar sözlər: müasir dövr, pedaqoji təfəkkür, yeni pedaqoji təfəkkür, ailə hayatı, müstəqil ailə hayatı, ailə həyatına hazırlamaq

Ключевые слова: новый мир, педагогическое мышление новое педагогическое мышление, семейная жизнь, самостоятельная семейная жизнь, подготовка к семейной жизни

Keywords: new world, pedagogical thinking, new pedagogical thinking, family life, independent family life, preparation for family life

Hazırda ailənin, təhsil müəssisələrinin qarşısında bir çox vəzifələr dayanır. Həmin vəzifələr sırasında yeniyetmə və gənclərin məhəbbət, nikah və ailə münasibətlərinə sistemli, məqsədönlü və fasiləsiz şəkildə hazırlamaq vəzifəsi özünəməxsus yer tutur. Bir sırə ailələr, bəzi valideynlər, ümumiyyətlə, şagirdlərlə məhəbbət mövzusunda söhbətlərin aparılmasının əleyhinədir. Onlar belə bir fikri əsas götürürler ki, məhəbbət, sevənlərin davranış mədəniyyəti, cinsi tərbiyə, nikah məsələləri ilə bağlı söhbətlərin aparılması, məsləhətlərin verilməsi vaxtından əvvəl şagirdlərdə məhəbbət hissələri yaradır, əks cinsə maraq oyadır, oğlanların və qızların qarşılıqlı münasibətlərində xoşagelməz hallar baş verə bilər və s.

Məktəbdə vaxtilə "Ailə həyatının etika və psixologiyası" fənni tədris olunurdu. Sovet həkimiyəti çöka-çökə SSRİ Maarif nazirliyi həmin fənni də tədris planlarından çıxardı. Deməli, təhsil

oçağında da təhsilalanları müstəqil ailə həyatına və gələcək övladlarının tərbiyəsi işinə hazırlamaq sahəsində məqsədönlü və planlı iş lazımi səviyyədə aparılmışdır. Məhəbbət, nikah, ailə problemlərini özündə birləşdirən xüsusi fənn yoxdur, ayrı-ayrı fənlərin imkanlarına müraciət olunur. Bu imkanlardan faydalanañğı da müəllimlərin həvəsin-dən və ustalığından asılıdır.

Ümumtəhsil məktəblərində əsasən ədəbiyyat, Azərbaycan tarixi, Həyat bilgisi, biologiya və s. fənlərinin tədrisi prosesində təhsilalanları müstəqil ailə həyatına və gələcək övladlarının tərbiyəsi işinə hazırlamaq məsələsi diqqət mərkəzində saxlanıla bilər.

Ali məktəblərdə pedaqojiyönlü fakültələr-də ədəbiyyat, Azərbaycan tarixi, pedaqogika, psixologiya fənlərinin imkanlarından faydalanañğı mümkündür.

Ailələrdə uşaqları ailə həyatına, nikah və ailə münasibələrinə hazırlamalı ata-anaların, baba-nənələrin ümddə vəzifəsidir.

Yeniyetmə və gəncərin vaxtında müstəqil ailə həyatına səmərəli şəkildə hazırlanmamaları bir sıra hallarda acı nöticələr verir. Müstəqil ailə həyatına hazır olmayan gəncər evlənərkən problemlərlə qarşılaşırlar, qarşılara çıxan çətinliklərini öhdəsindən gələ bilirlər, ailə ixtiلافları, səhərbət baş qaldırır. Bir sıra hallarda boşanma zarurətə çevrilir.

Ölkəmizdə ailələrin əksəriyyəti uğurludur. Bu ailələrdə müsbət manşır və psixoloji atmosfer hökm sürür. Lakin uğursuz ailələr da möv-cuddur ki, onlar ər-arvadın özü, onların valideynləri, uşaqları və camiyistimizin özü üçün problemlər yaradır. Respublikamızda boşanmaların sayı artır. Boşanma uğursuz nikahın, möhkəm olmayan ailənin nöticəsi kimi meydana gelir.

Boşanma mürrəkkəb sosial hadisədir. O öz mənəbəyini ailə ixtiلافlarından alır. Ailə ixtiلافları əs-ər-arvad münasibətinin düzgün qurulmasına nöticəsindən baş verir. Ona görə de boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibələrində özünü bürüza verən nöqsanları aşkarı çıxmarmışdır.

Ixtiلافlar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciosuna cəvirləməlidir. Bunu üçün ailə mödəniyyətinin teləbləri gözönünləməlidir. Onlardan ən sadələrə aşağıdakılardır:

vurşub başrımdaqanda, artıq-əsiklilik dəri-bir-birini töhçir etməkdən münəqşiqəyə başlamaq daha asandır.

Ər-arvad ixtiلافın yaranmasına, imkan da-xılındı, yol verməməlidir.

Hölləndən asılı olaraq ailədə baş qaldıran münəqşiqələri iki tip bölmə mümkündür:

1. *Yaradıcı* – a) bir-birinə münasibətə düzülmə, səbir, təmkin nümayiş etdirmək. Hövəslili olmaq, yersiz təngidə, təhqirlərə, insan şaxsiyyətinin alçaldan tənələr yol verməmək; b) münaqşaların meydana gəlməsi səbəbləri barədə fikirləşmək; ixtiلافdan yaxa qurtarmaq üçün bir-birinə sən adım atırmış, yaranmış vəziyyəti dəyişməyə, aradan qaldırmışa çalışması.

Nəticə: ər-arvad arasında xeyirxah münasibələr yaranır, ünsiyyət dəha konstruktiv olur.

II. *Dağıdıcı* – özündə yersiz təngidləri, təhqirləri, hədələri, alçaltmaları, vəziyyətdən çı-

xış yoluunu axtarır tapmaq əvəzinə deyinmələrə, öyüd-nəsibət verməyə, qınamaya uymayıñ nəzərdə tutur.

Nəticə: qarşılıqlı hörmət yoxa çıxır, bir-biri ilə ünsiyyət vəzifəsi, bir çox hallarda xoşagəlməz vəzifəyə çevrilir.

Bu, bir həqiqətdir ki, dağıdıcı münaqşılər çox zaman qadınların ucubatından baş qaldırır. Kişilər mülqayisədə, onlar "qəsdən", "qısas almaq üçün", "boynuna qoymaq üçün", "dilini qısaltmaq" səbəbindən buna çalışırlar. Kişişlər çox vaxt ixtiyaçı yaradıcı yolla istiqamətləndirməyə, yəni vəziyyətdən çıxış yolu tapmaq şay göstərirler.

Ər-arvadın mübahisəsinin, dava-dalaşını özünəməxsus dörtləşənən sənədlərə səsiyoqlar çox düzgün olaraq qeyd edirlər ki, bu dörtləşə qalib yoxdur, ola da bilməz, yalnız müsəlbə olan vardır. Onlar dalaş-a-dalaş qohumların, qonşuların, valideynlərinin, on başlıcası, uşaqların yanındən hörəmdən və nüfuzdan düşürür. Bu, o deməkdir ki, or da, arvad da manəvi cəhətdən müslibiyətə uğrayırlar.

Ixtiلافlar dağıdıcı olur. Ailədə baş qaldırıñ hər səz-səhəbət, dava-dalaş boşanma ilə natiçələnmər. Ər-arvad ailədə yaranmış münaqşılı vəziyyətdən hörmət və izzət çıxmışça çalışmalı, ölçük hissini emal etməlidirlər. Vəziyyətdən on yaxşı çıxış yolu vər arvadın eyni vaxtda və qarşılıqlı surətdə özünün haqşız olduğunu etiraf etməsidir.

Boşanmanın səbəbləri müxtəlifdir. Əslində hər bir boşanmanın öz psixologiyası vardi. Bəzən oğlanlara və qızlara elə golır ki, ailə qur-maq çox asan və sadə işdir: qolbına yatan oğlunu (qızı) sefirsən, evlənirsən, buna hənən nə üçün problemlər döndərib? Diplomi alanda iş yerində, arə gedəndə evda hər şey qaydasına düşəcək. Gəncələr məhz belə fikirləşirlər.

Lakin bir da görürsən ahəngdarlıq na işdə, na da evdə alınır. Xoşumuza galmadıkdə iş yerini dayışırıq, məbeli boyannadıkdə başqaşını alırıq. Mənzili də dayışmək mümkinidür. Lakin atanın yersiz ciddiyyi, sortılıy, kobudluğu, vasvəsilili; ananın hövəlsəsizliyi, deyinənləyi nə qədər hadini aşsa da, öz valideynlərinə dayışmək heç kimin ağlına galmır. Çünki dünənya göz aqmağımız üçün başqa heç kimə yox, məhz onlara – bu iki nəsəfər bir-biri ilə yola getməsələr də, biza

qarşı münasibətdə nə qədər sərt (hətta bəzən qız-ədalətsiz) olsalar da, onları SEVİRİK.

Bəs ar və arvad? Burada bizim iddiəmiz dərhal prinsip səviyyəsinə çatır. Ona görə də baş qaldırıñ problemi yoluна qoymaq çatın olur.

Ailə həyatına hazırlıq lazımı səviyyədə

olmaması ailələrin dağılmışına şərait yaradır. Mənbələrlə tanışlıqdan görünür ki, respublikamızda "biruşaqlı ailələrdə boşanma halları 71 faiz, iki və daha çox usağı olan ailələrdə 38 faiz artıb. ... 1990-ci ildə ölkədə 14 040 boşanma həl qeydə alındıqda haldə, 1995-ci ildə bu rəqəm 2 dəfədən çox azalaraq 5 669-a enib. 2017-ci ildə isə boşanınanın sayı yenidən 14 514-a çatıb, ki, bu da 1990-2017-ci illər ərzində qeydə alınan on yüksək göstəricidir. 2018-ci ilin yalnız yanvar-otkayıb aylarında qeydə alınmış boşanma hallarının sayı 12. 396 təşkil edib. ... 1990-ci ilda müqayisədə 2017-ci ildə, yəni 27 il ərzində 2018-ci il istisna olmaqla) bir usağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox usağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb. 1990-ci ildə boşanınanların 8 853 nəsəfi usağı olmayan, 2 045-i bir usağı olan, 3 142-i iki və daha çox usağı olanlar olduqda haldə, 2017-ci ildə boşanınanların 6 444 nəsəfi usağı olmayan, 3 946 nəsəfi bir usağı olan, 4 124 nəsəfi iki və daha çox usağı olanlar olduqda haldə, 2017-ci ildə boşanınanların 13 110 nəsəfi usağı olmayan, 2 162 nəsəfi oldumışı deməkdir. 2017-ci ildə boşanma halları an cəox 30-34 (3 568) 30-34 yaşlı kişiler, 25-29 yaşlı qadınlar (3 803) arasında bas verib" (2).

Məhkəm, sabit və xoşbəxt ailə gənclərin ailə həyatına uğurla, sistemli, məqsədönlü və fasılısız hazırlanmaları şəraitində yaranır.

Ailə həyatına hazırlıq anlayışına sosial-mənəvi, psixoloji, pedagoji, sosial vətəndaşlıq, təsərrüfat-iqtisadi, tibbi və fizioloji-gigiyenik həzırlıq şəhər edir.

Ailə həyatına sosial-mənəvi hazırlıq vətəndaşlıq yetkinliyi (yaş, tam orta təhsil, pəşə, mənəvi siyurun səviyyəsi), iqtisadi müstəqillik və sağlamlıq kimi mühüm məsələləri özündə birləşdirir.

Vaxtında nikah ittifaqına girmək ər-arvad arasındaki münasibələrin səmərəliyinə son da-rəcə müsbət təsir göstərir. Respublikamızda kişi və qadınlar üçün nikah yaşından artıq bəhs etmə-

şik. Qanunda nəzərdə tutulduğu kimi, ailəni qız-alar, oğlanları da 18 yaşında yarada bilirlər, la-kin tibbi baxımdan nikah bağlamaq üçün on mü-nasibə yaq qızlar üçün 20-22, oğlanlar üçün 23-28 yaşdır (bu, kişi orqanızının tam yetkinliyi gec çatması ilə əlaqədardır).

Mənbələrin məlumatlarına əsasən deyə bılır ki, uğurlu ailələrdə qadınların yalnız 43 %-i, ugursuz ailələrdə isə 69 %-i 21 yaşına qədər nəhəkax daxil olub, 21 yaşına qədər kişişlər arasında nikahın pozulması həmin yaşda nikah başlanğıc hallarından 2,2 dəfə çoxdur. Deməli, ailənin uğurlu olmasına, ər-arvadın ailə həyatına uyğunlaşmasına əhəmiyyətli şərait yaranan əsasən onların yaş nisbətidir.

Or və arvad arasında yaş fərgi. Bu məsə-lədən söz düşəndə müsbət gəncər bəzən xəbar alırlar: "əgər sevirsənə, yaşın nə fərgi var? İlk baxışda sual bolğu da məntiqi göründür. Lakin yalnız ilk baxışda. Halbuki ailə həyatı, ər-arvadın münasibələrinin sonrakı inkişaf üçün yaşın da əzəhməyyət vərdür. Bu sahədə hələ qadın zərərlərləndən mövcud etəlon və stereotiplər qadın (ər-arvad) yaşa kışidən (şirindən) kiçik olmasının nəzərdə tutur.

Kişişlər əksər hallarda özlərindən nisbətan yaşa kiçik, qadınlar yaşa böyük kişişlər ailə qururlar. Ərin arvaddan 5-7 yaş böyük olması ən əhəmiyyətli seçimdir. Nə türün?

Qızları təkəz fizioloji cəhətdən deyil, həm də psixoloji cəhətdən oğlanları nisbətan tez yetkinləşir. Bəzi mütəxəssislərin fikrincə, 16-18 yaşlı qızlar 20-22 yaşlı oğlanları, 20 yaşlı qızlar isə bolğu da 30 yaşlı kişişlərin səviyyəsində olurlar. Burada səhərbət passport yaşından deyil, psixoloji yaşdan gedir. Mütəxəssislər bəla hesab edirlər ki, kişi li qadının passport yaşı eyni oludquda və ya kişi özündən yaşı qadının evləndikdə onların qarşılıqlı münasibələrindən tədriçan müsəyyən çətinliklər meydana çıxır. Onların psixoloji yaşı eyni olduqda (yəni oğlanın özünlər, bəzəcə yənə yaq qızla evləndikdə) ailə münasibələrinin inkişafı üçün dəhərənən əhəmiyyətli şərait yaranır. Kişi özündən bir neçə yaq kişiş qadınla evləndikdən bəy yaşqının hesabına onları psixi yetkinlik səviyyəsi nisbətan barabərələşir: er və arvad bir-birini dəha yaxşı başa düşür, onların qarşılıqlı münasibələrinin inkişafında emosional amillərlə yanaşı intellektual amillər də mühüm rol oynamına başlayır.

Əlbəttə, hər bir kişi özünün həmyasidini olan qadınında xoşbəxt ailə qura bilər. Belə ailələr da az deyil. Hatta arvadın kişidən 5-8 yaş böyük olduğu ailə də xoşbəxt ola bilər.

Sosioologların qanatına görə, arvadın ardən yaşa böyük olduğu ailə çox vaxt möhkəm olmur. Yaşca arvaddan olmamalıdır. Məsələn, əgər ora gedən qız 20-22 yaşındadırsa, oğlan toxumına 30 yaşında olmalıdır. Ər-arvad arasındakı yaş fərqi 8-12 il arasında aşmamalıdır.

Gəncinərin mənəvi şürənun səviyyəsi ailə həyatına hazırlıqla əhəmiyyəti yer tutur. Mənəvi şürən inkişafı gələn qızlar tarzından ailənin sosial dayarının başa düşülməsində, nikah ittifaqına ciddi münasibətdə, yaradılan ailəyə görə məsuliyyət hissində özür-göləndəriliyi qura bilməkdə, xoş roftarda özünü göstərər.

İkinci yerdə - qadına dostcasına münasibət onun şər夫 ve ləyaqətinə, mənəviyin hörət, əməksevərlik, ailəyə, uşaqlara qayğı, səbir, həvəsələr və təmkin, iradə, gözədiçinqılıq, humor hiss, hərtərəfli təkmilləşməyə və fiziki kamilliyyətə estetik gələşiliyyət cəhd dayanır.

Oğlanlar ömrü-gün yoldaşı kimi seçdikləri qızlarda samimiyət, xeyirxahlıq, fədakarlıq, xoş roftar, nümunəvi davranış, məhrənlilik, incilik, ər-arvadlıq borcuna sədəqətlə qadınlığın uzaqlaşdırılmasına və s. bu kimi ömənikeyfiyyətlərini görmək istəyirlər. Bütün bunlarla yanaşı, seçdiyi on il bir barabarda əmək şərf edən qızın ağlı və işğuluz ləyaqəti vacib sayılır.

Alınan sirvənləşxi xeyli dərəcədə gəncərin sağlamlığından asildir. Sağlamlıq isə, bir gündə deyil, insanın bütün ömrü boyu qazanılır. Sağlam hayat tarzı insanın mənəvi mədəniyyətinin inkişafı, ailədaxili münasibətlərin səmərəlliliyi, ətrafdakı insanların dostcasına yanaşmaq və yüksək mənəvi münasibətlərin börcərlər olması üçün vacibdir. Bütün bunlar psixosomal əməkşənlərin və stress vəziyyətlərin asanlıqla aradan qaldırılmasına imkan verir.

Ailə həyatı qurarkən maddi vəziyyət və ayrıca manzılı sahib olmaq da çox vacib məsələ

kimi şərqişda durur. Gəncələr bu barədə də düşünməlidirlər. Maddi hayat şəraitinin lazımı səviyyədə olmaması evda söz-söhbət, mübahisələrə sabob olur və münaqışlı şərait yaradır. Bütün bunlarla yanaşı, kiminsən "qoltuğuna siğınan", yaxud kirayağda yaşayan ailə, or-arvad və uşaqlar son dərəcə böyük azyiyət çəkirlər.

Mənəvi hazırlıq xeyirxahlıq, həssaslıq, düzlülük, namusluq, insanşarlıq, sədəqət, əməksevərlik, qayğıkeşlik, güzəştə getmək bacarığı, bir-birinin sevincinə və kadərinə şərık olmaq, qarsılıqlı anlama, birinin digəri üçün fədakarlıqla həzir olması, bir-biri üçün, necə deyərlər, "yanımağı" bacarmaq, bir-birina görə ürək-dən narahatlılıq hissi keçirmək (yəni laqeyd olma) məqsədi, ailənin, ərin (arvadın) şərfini qorumaq, uşaqları düzgün təbiyə etmək və s. bu kimi müsbət keyfiyyətlərin formalaşdırılmasını nəzərdə tutur.

Mənəvi istiqamətədə isə yeniyetmələr, gələn və qızlar arasında yaxşı münasibətlərin formalaşdırılmasına imkan verir, onları dostluq və məhəbbət kimi məsləhətlər düzgün baxışın təbiyə olmasına dair biliklərə silahlandırır. Gələn və qızlar ailə xoşbəxtliyinə asasını öz məhəbbətlərini necə qorumağı bilməli, ixtisaflara, sədəqətsizliyə aparan vəziyyətlərdən yan qəçməyi bacarmalıdır. Mənəvi cəhətdən təbiyəlilik - qızılı qıruru, kişi ləyaqəti, təvəzükçüliq, bir-birinin mənliyinən qorunmasına cəhd və s. bu kimi xüsusiyyətlərin özündə birləşdirir.

2. Psixoloji baxımdan hazırlığın vəziyəsi yeniyetmə və gəncələr ailə həyatına və galəcək vəfladalarının təbiyəsinə istiqamətləndirilmədən ötrü ailə kollektivində lazım olacaq keyfiyyətləri təbiyə etməkdən, başqa adamların psixologiyasının anlaşılmış bacarıqları aşılmaqlardan ibarətdir. Nikah və ailənin psixoloji asasları; xüsusiyyətlərin yiyələnmək; yeniyetmə və gəncərin şəxsiyyətlərinə münasibətlərinin xüsusiyyətləri; ər-arvadlıq hayatı və ailə qurmaq üçün zəruri olan hisslerin inkişafı və s. haqqında biliklərlə şəhət olunmaq da bu vəzifələrə daxildir.

Ailə həyatına psixoloji hazırlıq – insanlarla olverişli qarsılıqlı, ünsiyyətlər vərdislərinə, ailə həyatına və ümumilikdə dünyaya baxışların vəhdəti və yaxud uyğunluğu, ailədə sağlam mənəvi-psixoloji iqlimi börcərlər etmək bacarığı, xarakter və hisslerin sabitliyi, iradə keyfiyyətlərin inkişafı deməkdir. Gələn və qızın böyüyüb

boya-başa çatdıqı ailənin atmosferində galəcək ailənin taleyinin necə olacağı, onun uğurlu və xoşbəxt, yaxud uğursuz və bədəbəxt olacağı, çoxsaylı problemlər və çatınlıklarla üzəşəcəyi, ailənin dağılağı və s. xeyli dərəcədə asılıdır.

Ailədə sağlam psixoloji iqlimin qaydaya salınması, ailə üzvlərinin hərəkətlərinin qiymətləndirilməsində ədalətli, təmkinli və sabırlı olmaq, əra (arvada), yaşlı nüsnənin nümayəndələrinə, (qadınlar) evdarlıq işlərini, evdəki səliqə-sahməni əmra, buyruğa görə deyil, maraq və sevgi ilə, daxildən galən təhrirkələr görməlidirlər. Onlar yadda saxlamalıdır ki, evdarlıq sorğusunda malik olan şaxslər həmişə ailə üzvləri tərəfindən seviliirlər. Onlar ham də təsərrüfat işlərində ailənin bütün üzvlərinin barəbar surətdə iştirakını təmin etməyə, asudə vəxtni təşkilinə, ailənin bədəcisinə, məşəq mədəniyyətinə və s. dair biliklərə malik olmalıdır.

Ailə həyatına pedagoji hazırlıq ailə təbiyisindən pedagoğik üzər biliklərin asasıdır, verir, pedagoji savadı, təsərrüfat-iqtisad bacarıq və vərdişləri, seksual təbiyəliliyi nəzərdə tutur. Gələcək ata-analar ailədə uşaqların təbiyə olunması xüsusiyyətləri, uşaqların inkişafı qanunuşluqları ilə tanış edilir, ailə təbiyisindən yol verilən nöşançların səbəbələri və onların aradən qaldrılmasının səmərəlli yolları aydınlaşdırılır. Pedaqoji istiqaməti galəcək valideynləri ailə təbiyisinin məqsədi və vəzifələrinə, təbiyinin prinsiplərinə və metodlarına, təşkilətin formalarına dair biliklər və praktiki bacarıqlara, körpəyə qulluq üzrə vərdişlərə yiyələnmələrini vacib hesab edir.

4. Sosial-vətəndaşlıq baxımdan hazırlığın qarşısında dayanan əsas vəzifə gəncələr ailənin sosial məhiyyəti, ailə ittifaqının bağlanması, onun möhkəmləndirilməsinin ictimai əhəmiyyətinə aydınlaşdırılmasından, gələn və qızları "vətəndaş" və "ailə sahibi" anlayışlarına dair zəruri tövəvərlərə yiyələndirmədən, onlarda mənəvi inanım və eqidənin yaradılmasına-sınanıbırdarlıdır.

5. Hüquq istiqamətinin vəzifəsi gəncələri nikah və ailəyə dair zəruri hüquq biliklərə silahlandırmır, onları ailə hüquq məsləhətləri ilə tanış etməkdir. Məktəblilər aydın olmalıdır ki, ailə camiyyətin ilkin özüyidir və dövlət ailənin, ər-arvadın, valideynlərin və uşaqlarının hər birinin mənəvəsi keçindəndir. Bunun üçün də gəncələr ailə qanunvericiliyinə asasları ilə, o cümlədən valideynlərin və uşaqlarının, ər-arvadın hüquq və vəzifələri, nikah və ailə münasibətlərinin təmiz saxlanması, vaxtılı-vaxtında cımmak, saatlıq rəqəmli təqiblər, dırnaqların tutulması, alt paltarının, üst geyiminin təmiz saxlanması, ya-hiss etməlidirlər.

Azərbaycan Respublikasının Konstitusiyasının və "Ailə Məcollası"nın, həmcinin "Cinayət Məcollası"nın müvafiq maddələri və bəndləri üzrə yeniyetmə və gəncələr ailədə və məktəbdə mərabımlaşma işləri aparılmışdır.

Yeniyetmə və gəncələr bilməlidirlər ki, nihai ailənin hüquqı asasıdır.

6. Təsərrüfat-iqtisadi istiqamət. Gəncələr ev işlərində zəruri sayılan iqtisadi və təsərrüfat bacarıq və vərdişlərinə yiyələnməlidirlər, qızlar (qadınlar) evdarlıq işlərini, evdəki səliqə-sahməni əmra, buyruğa görə deyil, maraq və sevgi ilə, daxildən galən təhrirkələr görməlidirlər. Onlar yadda saxlamalıdır ki, evdarlıq sorğusunda malik olan şaxslər həmişə ailə üzvləri tərəfindən seviliirlər. Onlar ham də təsərrüfat işlərində ailənin bütün üzvlərinin barəbar surətdə iştirakını təmin etməyə, asudə vəxtni təşkilinə, ailənin bədəcisinə, məşəq mədəniyyətinə və s. dair biliklərə malik olmalıdır.

Ailə həyatına hazırlıqlıda təsərrüfat-iqtisadi

bacarıq və vərdişlər dedikdə, ailə bədəcisinə

planlaşdırmaq, bələdçişmək və ondan səmərəli

faydalanaşmaq, məqsəti və asuda vaxtı maq-sadə-

uyaşın şəkildə şirkət etmək, ailədə rahatlıq yarat-

məqsəd bacarıqları anlaysırlar.

Tibbi istiqamət sağın doğulması, alkoqonizm, zəhrvi xəstəliklərin, siqaret çəkməyin nöşərələrini təsiri və s. dair biliklərin verilməsinə nəzərdə tutur. Ər-arvad bir-birinin, valideyni kimi övladlarının, ailənin digər üzvlərinin, sağlamlıqlarının, ailənin möhkəmləndirilməsi qayğısına qalmalı, bunun üçün isə müəyyən həcmədə tibbi biliklərə malik olmalıdırlar. Bu biliklər qızlara ümumtəhsil, orta təhsis və ali məktəblərdə oxuya-qənəvəli məşəq möşəqlərədən verilir. Analar ilk tibbi yardım göstərməyi, iyə vurmağı bacarımlı, müvafiq dərmanlardan istifadə etmək qaydalarına yiyələnməlidirlər. Xalq təbabatının bəzəyi fəaliyyətinə məlumatlarına yiyələnmə, müalicəvi əhəmiyyəti otlardan istifadə etməklə ailə üzvlərinin sağlamlığı keşiyindən dayanımlıdırlar.

8. Fizioloji-gigiyenik istiqamət kişi və qadın orqanızının fizioloji xüsusiyyətlərinə, şəxsi gigiyenə məsləhətlərinə dair biliklərin verilməsinə nəzərdə tutur. Bodən, cinsi orqanların təsirətindən istifadə etməklə ailə üzvlərinin sağlamlığı keşiyindən dayanımlıdırlar.

taq ləvazimatının vaxtında dəyişdirilməsi və s. bu istiqamətdə başlıca yer tutur.

9. Ailə hayatına hazırlıq üzrə işi də gənclərin seksual tərbiyəliliyi də az shəhəriyyat daşırmır. Seksual tərbiyəliyik insan hayatının intim tərəfləri, cinslərin qarşılıqlı münasibətlərinə yönəlmış zəruri biliklərin qarvanılması, məhabbatı, oğlan və qızların bir-biri ilə psixoloji məsəfə saxlamaları, nikahi və ailəni səmərəli qurmaq bacanlığını nəzərdə tutur.

Nikah münasibatına girməzdən əvvəl oğlan və qız nişanlanır. Onların barmaqlarınına üzükler taxılır. Bunlara nişan üzüyü deyirlər. Nişan üzüyü onanının Misirdə meydana gəldiyini deyənlər da var, Qədim Yunanistanda yaradığını söyləyənlər da. Beləliklə, üzük obodi məhabbat rəzməzənə çevrilir. Üzük dairə şəklində olduğundan sənəsətliyi əks etdirir. Oğlan və qızın nişanlananın barmaqlarına taxilan üzük; yaxud toy günü bay və golinin bir-birinə bağışlaşdırıldığı üzük nişan üzüyü adlanır. Bizdə nişan üzüyü həm də baxt üzüyü deyirlər. Nişan üzüyü tarixən adsız barmaqça taxılmışdır. Bunun da səbəbi var. Ürəyo aparan damar bu barmaqdan keçir.

Üzüyün adsız barmaqça taxılması o deməkdir ki, həmin şoxs aıləlidir. Qədim Yunanistanda sol əlin adsız barmaqında gəzdirilən üzük bu şoxsin sevgiliyi olduğunu; çəpələ barmaqda olan üzük həmin adamın nikah ittiqafına halo həzir olmadığını; şəhadət barmaqındaki üzük onun özü üzün həyat yoldaşı axtarlığı; orta barmaqındaki üzük isə bu oğlanın məhabbat aləmində hələ tacribəsiz və təza olduğunu bildirirdi.

Qədim misirlərlə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərqi ölkələrində idinində özündə də nişan üzüyü sol əldəki barmaqça taxılır. Avropanın bir çox ölkələrində nişan üzüyü əvvəllər sol əsl, toyda və toydan sonra sağ əla taxılır. Hindistanda nişan olameti olaraq barmaqların hər birinə bürç uyğun galan rəmzi daşları bəzədilmiş qızıl üzükler taxılır.

Orta əsrlərdə nişan üzüyünün birinci dəfə brilliyantla italyanlar bazomışlar. Üzüyün içərisindən av sevgi sözlərinin naqş edilmişsi ənənəsi Avstriya hersoq Maksimilianın adı ilə əlaqədardır. Hersoq Mariya Burqundskaya ilə evlənərkən ona bağışladığı nişan üzüyünün içərisindən adaxlısının şərafını M'həri yazdırılmışdır.

Vaxtılı taxılmış üzükdən nişan üzüyü kimi istifadə olunması təqdir edilmər. İrsi verilən üzük istisnalıq təşkil edir.

Nişan üzüyünün bahalı, yaxud ucuz olmasına asas deyil. Sevginin qiyməti bahalı üzükdən da qoxdur. Başlıcası ordu ki, bu sevgililərin zövqünə uyğun gəlsin.

Nazardən keçirdiyimi problemə bağlı hansı naticaya gələ bilərik?

Yeniyetmə və gənclərin müstəqil ailə hayatına və galəcək övladlarının tərbiyəsi işinə hazırlanması sahəsində pedagoji, psixoloji və sosioloji tədqiqatlar genişləndirilmişdir. Respublikamızda bu problem tədqiqatları obyekti olmuşdur.

Hələ vaxtilə K. Şiriyeva Conub zonasının materialları əsasında şagirdlərin ailə hayatına hazırlanması problemlərini; L.A. Əliyeva tələbələrin ailə hayatına hazırlanmasının psixoloji xüsusiyyətlərinən əsərdir; Fəhri H.N. Dadaşzadə İranda ailə ziddiyyətlərinə münasibət bildirmiş və onları sosial-psixoloji baxımdan təhlil etmişdir.

S.B. Hacıyeva Azərbaycan ailəsində qız tərbiyəsinin etnopsixoloji xüsusiyyətlərini; E.Ə. Mollayeva yeniyetmə qızlardan şəraf və layaqat hissələrinin tərbiyə olunması məsələlərini; N.Ş. Şahbazova-Eminbəyli yuxarı sinif şagirdlərinin nikah-ailə münasibətlərinə hazırlanması üzrə işin pedagoji ssaslarını nazardən keçirmiş; V.Q. Nəğıyeva müasir gənclərdə gender təsəvvürlərinin formalşamasını sosial-psixoloji baxımdan tədqiq etmiş (müqayisəli təhlil; Azərbaycan və Ukrayna gənclərinin nümunəsində); Sousan Ağacanbeqlo Alişagor İran İslam Respublikasında gənclərin ailə hayatına hazırlanmasının sosial-psixoloji problemlərini diqqət mərkəzinə götürmişdir.

Pur Üfűqi Fərhad Şahbaz oğlunun dissertasiyası gənc ailələrdə sosial persepsiyanın ailə-nikah münasibətlərinə təsirinə; Z.N. Nasrullayevanın əsəri ailədaxili münasibətlər və şəxsiyyətin formalşamasına onun təsiri probleminə; T.V. Rüstəmlinin dissertasiyası V-IX sinif şagirdlərinin ailə hayatına hazırlanmasında etnopedagoji materiallardan istifadə üzrə işin imkan və yollarına həsr edilmişdir.

S.V. Orucova Azərbaycan ailəsində oğlan-qız tipli münasibətlərin etnopsixoloji xüsusiyyətlərini; R.M. Qarayeva yeniyetmə qızların

Müsəir dövrün və yeni pedagoji təsəkkürün təlbəti: təhsilənləri müstəqil ailə hayatına hazırlamaq

etnopsixoloji xüsusiyyətlərini; B.Ə. Məmməd ailədaxili münasibətlərin yeniyetmələrin şəxsiyyətinin formalşamasına təsirin müqayisəli təhlili (Bakı-Təbriz) tədqiq etmişdir.

Prof. N. Quliyevanın "Azərbaycanda müsəir kənd ailisi və ailə məsihi" monografiyası və dos. L.M. Qurbanovanın "Ailənin psixoloji problemləri və həlli yolları" kitabı da ailə problemlərini əhatə edir.

Azərbaycanda yeniyetmə və gənclərin məhabbat, nikah və ailə münasibətlərinə hazırlanması sahəsində professorlar Ə.Q. Əlizadə və A.N. Abbasov uzuq illər səmərəli fəaliyyət göstərmişlər.

Onlar XX əsrin səksəninci illərində ailə tərbiyəsi, təhsilənlərin müstəqil ailə hayatına mənəvi, psixoloji, iqtisadi, tibbi, hüquqi, gələcək, sosial baxımdan hazırlanması problemlərini nazardən keçirmiş, eyni zamanda onların öz galəcək övladlarının tərbiyəsinə hazırlanmaları məsələsinə münasibətlərinə ifadə etmişlər.

Ədbətiyyat:

1. A.N. Abbasov. Milli əxlaq və ailə etikası. Bakı: Mütərcim, 2015.

2. <http://qafqazinfo.az/news/detail/azerbaycanda-usaqli-ailelerde-bosanma-sayı-artıb-242771>

E-mail: a.abbasov@ari.edu.az

Redaksiyaya daxil olub: 17.12.2018

1985-ci ildə ümumtəhsil məktəblərində "Ailə hayatının etika və psixologiyası" fənni keçilirdi. IX sinif şagirdləri Ə.Q. Əlizadə və A.N. Abbasovun "Ailə" darslıyından, "Ailə hayatının etika və psixologiyası üzrə müntəxəbat" indan, müsillimlər isə "Ailə hayatının etika və psixologiyası" vəsaitindən istifadə edirdilər. 1991-ci ildə "Ailə" darslıyi həm də rus dilinə tərcümə edildi. Dərsliklər tez bir zamanda Azərbaycan məktəblərinin rus bölmələrinin istifadəsinə verildi.

Həzirdə humanitarönlü kolleclərdə və Gəncə Dövlət Universitetinin magistratura pilləsində "Milli əxlaq və ailə etikası" fənni tədris edilir. Bu kursların tədris programını və dərsliklərini da professor A.N. Abbasov hazırlanmışdır.

Təklifimiz budur ki, yeniyetmə və gənclərin müstəqil ailə hayatına və galəcək övladlarının tərbiyə işlərinə uğurla hazırlanmaları üçün ümumtəhsil məktəblərində "Ailə hayatının etika və psixologiyası", institut və universitetlərdə isə, "Milli əxlaq və ailə etikası" fənnlərinin tədrisi məqsədəyən hesab edilsin.